

**UOT 82- 3.512.162.****ZEYNƏB MƏMMƏDOVA****HAFİZ ŞIRAZİNİN QƏZƏLLƏRİNDƏ BƏZİ TƏSƏVVÜF  
TERMINLƏRİNİN TƏHLİLİ**

*Klassik farsdilli poeziyanın dilini üç səviyyəyə ayırmaq olar. Birinci səviyyədə hər şey öz həqiqi mənasında işlənir. İkinci səviyyə mistik poeziyanın şərti dildir ki, burada rəmzlər üstünlük təşkil edir. Üçüncü səviyyə isə bu iki səviyyənin qarışaraq həqiqi və məcazi məna hüdudlarının itdiyi bir dildir ki, burada rezonans doğuran sözlər aparıcı rol oynayır. Hafızın dili məhz üçüncü səviyyəli dildir. Məna dərinliyi və ifadə gözəlliyi baxımından şeirləri yüksək zirvələri fəth edən şair Hafız Şirazi məşhur şair olmaqdan əlavə böyük arif olmuşdur. Hafız Şirazi yüksək şairlik istedadından başqa, arifliyi ilə də şöhrət tapmışdır. Amma bəzən onun arifliyini şübhə altına alanlar da tapılır. Belələrini qınamaq düzgün olmaz. Çünkü arif şairlərin daha çox rəmzlərdən, sətiraltı məna ifadə edən sözlərdən istifadəsi belə düşünməyə əsas vermişdir.*

**Açar sözlər:** *Hafız, qəzəl, arif, əsəvvüf, termin, sufi.*

Məna dərinliyi və ifadə gözəlliyi baxımından şeirləri yüksək zirvələri fəth edən şair Hafız Şirazi məşhur şair olmaqdan əlavə böyük arif olmuşdur. Məsələyə aydınlıq gətirmək məqsədi ilə “arif” sözünün mənasını araşdırısaq yerinə düşər. Dilimizdə belə bir misal var: “Arifə bir işarə də kifayətdir”. Görəsən, arif sözü bir işarədən hər şeyi bilən insan mənasını verir, ya bu söz daha geniş mənaya malikdir? Bu məsələni araşdırmaq üçün bəzət tədqiqatçıların fikirlərinə diqqət yetirək.

Əbü'lqasim Əbdülkərim Quşeyni “Quşeyriyyə” risaləsində yazar: **عَلِمْتُ مَعْرِفَةً أَنَّهُ ازْ دَنْبَا** كه خدای را شناسد، **وَأَخْرَتْ فَارَغَ بُودَ وَمَغْفِيَ اند:** هر که خدای را شناسد، رغبت چیزها از وی بشود و وی رانه فصل بود و نه وصل

“Arifin əlaməti dünya və axırtdən azad olmaqdır və deyirlər: hər kim Allahu tanışa, heç nəyə rəğbət bəsləməz, nə onlardan ayrı olar, nə də onlarla bir”. Yəni ariflər Allahu nə dünya malı, sərvəti, şan-şöhrətinə görə, nə də cənnət gözəlliklərinə görə tanıyırlar. Onlar Allaha Allah olduğuna görə pərəstiş edirlər. Daha sadə desək, öz nəfsinə qələbə çala bilməyənin Allahu tanımaq imkanı yoxdur.

**اگر بشناختی خود را به تحقیق  
هم از عرفان حق یابی تو توفیق**  
**[4, s. 18]** ز عرفان روشن آمد جاودان، جان

Əgər təhqiqlə özün tanışan, Haqqı tanımağa nail olarsan.

İrfan ürək dərdlərinin səfəsi oldu, Can irfanla əbədi nurlu oldu.

عرفا خدارا به خاطر ترس از دوزخ و **نَزَّلَ إِلَيْهِ الْكِتَابُ** yazır: **بِلَّهِ ازْ دَنْبَا** نəzəri islam irfanının atası Muhyəddin Ərəbi belə yazar: **بِلَّهِ ازْ دَنْبَا** بلکه از آن جهət ke Nostan dardı və bəwənəcə Mi orznd və ləin az Wəjəh əbabətə və Rıاضətəhəi عرفتی است

“Ariflər Allaha cəhənnəmdən qorxuya görə və ya behiştə düşmək ümidi ilə pərəstiş etmirlər, bəlkə ona görə ki, ona eşqləri var və bu irfani ibadət və yüksək əxlaq üçün dözlən əzab-əziyyətin səbəbidir” [6, s. 79].

Ariflərin çoxu aşağıdakı hədisə görə yaranışın əsasını eşq adlandırırlar.

**كُلُّتُ كُلُّ زَانِ مَحْفِي فَاحْتَبِتَ اَنْ اَعْرَفَ فَخَلَقْتُ الْخَلْقَ لَكِي اَعْرَفَ.**

Sənayi Qəznəvi bu hədisi belə nəzmə çəkmişdir.

خلق الخلق تا بدانى من

[3, s. 3].

(Dedi: Gizlin xəzinə idim mən, Biləsən məxluqatın xalıqiyəm mən).

Deyilənlərdən belə məlum olur ki, arıflər həm də Allah aşiqidirlər. İrfanda Allahı tanımağın əsas vasitəsi eşqdır. Şeyx Suhrəvərdi “Fi həqiqətul-eşq” və ya “Munisul-uşşaqq” əsərində yazır: “Yüksək həddə çatmış məhəbbətə eşq deyərlər eşqi əşəqədən götürübər və əşəqə elə bir bitkidir ki, bağda ağacın dibində bitər. Əvvəlcə yerdə kökünü möhkəmləndirər, sonra başını qaldırıb tamamilə bürüyənədək ağaca sarılar və ona elə işgəncə verər ki, ağacın damarı arasındada nəmişlik belə qalmaz, hava və su vasitəsilə ona yetişən bütün qidanı ağac quruyana qədər mənimşəyər” (6, s. 281). Tədqiqatçılar öz əsərlərində dəfələrlə qeyd edirlər ki, eşq insanın əxlaqının ən yüksək dərəcəsi, torpağı qızılı çevirən kimyadır. Hafız Shirazi yüksək şairlik istedadından başqa, arıflıyi ilə də şöhrət tapmışdır. Amma bəzən onun arıflıyini şübhə altına alanlar da təpilir. Belələrini qınamaq düzgün olmaz. Çünkü arif şairlərin daha çox rəmzlərdən, sətiraltı mənə ifadə edən sözlərdən istifadəsi belə düşünməyə əsas vermişdir. Tutaq ki, biz də razılaşdıq ki, mey, şərab, məstlik, meyxanə sözlərindən istifadə edən adam arif adlanı bilməz. Bəs onda aşağıdakı beyt kimi onlarla beytin mənasını necə izah etmək olar?

جَهْ مُبَارَكْ سَحْرِيْ بُودْ وَ جَهْ فَرَخَنَهْ شَبَّيْ      آن شب قدر که این تازه بر اتم دادند.

(O qədr gecəsi nə mübarək gecə və nə xoşbəxt səhər oldu,

Ki, günahlardan bağışlanma bəratı mənə verildi)

Belə beyləri oxuyandan sonra arif şairlərin rəmzi mənalardan istifadə etməsi oxucunu düşündürür. Bu barədə çoxsaylı fikirlər mövcuddur. Bəziləri belə izah edirlər ki, əvvəl arıflər öz sözlərini aşkar deyirdilər. Sonralar bu aşkar və birbaşa sözlərin onlar üçün başağrısı yaratdığını gördükdə məcbur oldular ki, örtülü danışsınlar. Guya arıflar fəqih və zahidlər mane olmasına deyə rəmzlərdən istifadə etmişlər. Doğurdan da, çox arıfların yazısında zahir əhlino etiraz səsi eşidilir. Məsələn, Hafizin bir qəzəlində oxuyuruq:

چو منصور از مراد آنان که بردار نهادین در گاه حافظ را چو می خواست می راند [4, s. 25]

(Mənsur təki murada çatanlar dara çəkilirlər,

Bu saraya Hafizi çağırırlar və qovurlar)

Nəsimi “Ağrımaz” rədifi qəzəlində yazır:

“Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,

Gör bu gerçek aşiqi sərpa soyarlar ağrımaz”.

Cəlaləddin Rumi bir qəzəlində yazır:

منصور وار شاد سوی دار آمد      گُر عشق را نیښی، دلا عاشقان نگر [4, s. 79]

(Əgər eşqi görmürsənsə,

Mənsur kimi şad dar ağacına tərəf gəlmən aşıqlarə bax)

Amma bu fikirlə razılaşmaq olmur. Çünkü arif aşiqin əlaməti budur ki, hadisələrin gedisindən qorxmur: “Həyatın eniş-yoxusu haqqında düşünmür: ölümən qorxmur və heç kəs və heç nədən şikayət və giley etmir: onun alçaqlıq, paxıllıq, acgözlük, bədxahlıq və dargözlülüyü yoxdur, hər şeyi öz yerində yaxşı görür” [6, s. 15]. Deməli, belə məlum olur ki, arıfin dərisi soyulsada, dara çəkilsə də ah-nalə etməz. Çünkü o yalnız ayrılıqdan nalə çəkir. Əgər aşiqdən bir nalə eşidilsə, hamısı ayrılıq dərdindəndir. Çünkü onun üçün dostsuz (məşuqsuz) həyat üzücidür. Aşıq ayrılıq dərdindən başqa hər əzab-əziyyətə dözür. Bəzi tədqiqatçılar isə belə düşünürler ki, guya Hafız və başqa şairlərin “mey”, “moğ” “mağbəçə” sözlərindən istifadə etməsinin əsas səbəbi onların İslamdan əvvəlki İrana rəğbətinin nişanəsidir. Murtəza Mütəhhəri

“İrfani-Hafız” kitabında belə sözləri gülünc sayan Əranidən nəql edərək deyir

می خواند دوش مرس مقامات معنوی [4, s. 75]

(Bülbül sərv ağacında pəhləvi cəh-cəhilə,  
Dünən mənəvi məqamlar dərsini oxuyurdu)

Belə çıxır ki, əgər bu beytdə “pəhləvi” sözü işlənibse, bu şairin zərdüştliyə, İslamdan əvvəlki İранa məhəbbətini göstərir. Əgər bu beyti qəbul etsək, onda aşağıdakı beytlərə görə deməliyik ki, Hafız həm yəhudiliyə, həm də xristianlığa meylli olmuşdur

تا از نکته تو حید بشنوی [4, s. 55].

Yəni gəl ki, Musanın atəsi gül oldu, Ta sən ağacdan tovhid məsələsini eşidəsən.

مارا بکشت یار به انفاس عیسوی [3, s. 55]

(Bu qəribə nağılı bədbəxtdən eşit, Yar bizi İsa nəfəsləri ilə öldürdü)

Hafızın qəzəlləri onun böyük şairlik qüdrət və istedadına malik olmasının göstəricisidir. Lakin bir şeyi unutmaq olmaz ki, Hafız Shirazi Quranı əzbər bilmış və dəfələrlə bunu öz qəzəllərində qələmə almışdır.

هر چه کریم همه از دولت قرآن کرد [4, s. 34]

(Hafız təkin tezdən durub, sağlam oldum,  
Hər nə etdim hamısını Quran mülkündən etdim)

لطیف حکمی با کتاب نکات قرآنی [4, s. 52]

(Dünya hafızlarından kimsə Quran kitabı ilə  
hikmət kəlmələrini bəndə kimi cəm etmədi)

قرآن ز بر بخوانی در چهارده روایت [4, s. 30]

(Eşqin fəryada yüksələr əgər Hafız təkin sən də,  
Quranı əzbər oxusən on dörd rəvayətdə)

Bu beytlərə əsasən deyə bilərik ki, Quranı əzbər bilmək onun həm şairliyinə, həm də arif-aşıqlıyinə böyük təsir etmişdir. Hamiya da məlumdur ki, Quran ən incə fəsahət və bəlağət gözəlliklərinə malikdir. Buna görə də şairlərin öz qəzəllərini fəsahət və bəlağət gözəllikləri ilə bəzəmələri heç təəccüb doğurmamalıdır. Quranın möcüzəliyi onun təkcə zahirində deyil, həm də batınindədir. Bu məntiqlə Hafızın arifliyinə şübhə etmək düzgün olmaz. Fikrimcə onların belə şeir yazma üsuluna müraciət etmələri təbiidir. Çünkü arıflar gördüklorini və duyuqlarını adı dillə ifadə edə bilməzlər.

درد که راز پنهان خواهد شد ی شکارا [4, s. 45]

(Ürək sahibləri, and olsun, ürəyim əldən gedir,

Dərd budur ki, gizlin sırr aşkar olacaq)

Onların öz fikirlərini çatdırmaq üçün mənəviyyat aləminə aid olanlara maddi don geyindirməkdən başqa çarələri yox idi. Çünkü həqiqəti, ürəyin hallarını, eşqi oxucuya bəyan etmək üçün başqa vasitə mövcud deyil. İbn Ərəbi demişdir: “Hər kəs eşqi tərif etsə, onu tanımadmışdır, eşq camından bir qurtum dadan onu tanımadışdır, hər kim desə, eşqin şərab camından susuzluğun yatdı, onu tanımadışdır; çünkü eşq elə bir şərabdır ki, heç bir kəsin susuzluğunu yatırırmır” [1, s. 27].

Buna görə də Hafız yazmışdır:

ما با تونداریم سخن خیر و سلامت [4, s. 18] ای آنکه به تفسیر و بیان دم زنی از عشق

(Ey o kəs ki təqrir və bəyanla eşqdən dəm vurur,  
Bizim səninlə sözümüz yoxdur, xudahafız)

[4, s. 30] سخن عشق نه آن است که آید به زبان ساقیا می ده ز کوتاه کن این گفت و شفت

(Eşqin sözü o deyildir ki, dilə gəlsin,  
Ey saqi, mey ver, bu söz-söhbəti bitir (qısalt))

[4, s. 22] عکس روی تو چو در آینه جام افتد عارف از خنده می دلا ضمع خام افتاد

(Elə ki, sənin əksin camın aynasına düşdü,  
Arif meyin gülüşündən xam xəyalala düşdü)

Bu beytdə arif sözünün işlənməsi haqqqa, qəlbə və eşqə geyindirilmiş maddi donu bir daha açıqlayır. “Böyük şəxsiyyətlər demişlər: eşq bir addimdır və o özündən keçmək və öz şəxsiyyətini tərk etməkdir. Budur ki, eşq yolunu çətinləşdirir. Amma eşq yolunda məqsədə nail olunmazsa, o zaman salikin bu yolda fəsadı başqalarından çox olacaq”. [6, s. 75-76]. Hafız və başqa arıflər bu fikirdəirlər ki, eşq “mən”lə uyğunlaşdırır və məqsədə nail olmaq üçün şəxsiyyət aradan götürülməlidir. Şair demək istəyir ki, əksin bir an görünməsi arifi aldatmamalı və onu həqiqətə çatmaqdan saxlamamalıdır. Hafız öz qəzəllərində cam, came-cəm, ayine-ye cam, piyalə sözlərindən çox istifadə etmişdir:

[4, s. 36] سالها دل طلب جام جم ازما می کرد آنجه خود داشت ز بیگانه تمنا می کرد

(İllərdir ürək cami-cəmi bizdən istəyir,  
Özünün malik olduğunu yaddan diləyir)

[4, s. 12] روی خوبت آیتی از لطف بر ما کشف کرد ز آن زمان جز لطف و خوبی نیست در تفسیر ما

(Sənin xoş çöhrən lütfün bir nişanəsini bize açıqladı,  
Təfsirimizdə lütf və yaxşılıqdan savayı bir şey qalmadı)

[4, s. 28] دیدن روی ترا دیده جان بین باید وین کجا مرتبه جسم جهتن بین من است

(Sənin üzünü görmək üçün ruh görən göz lazımdır,  
Mənim dünyani görən gözümün məqamı haradır?)

Çəkdiyimiz misallara əsasən deyə bilərik ki, came-cəm və başqa sözlər arisin sırları faş edən, qeybi göstərən ürəyinə işaretdir. İrfanda həmişə eşqlə ağıl arasında mübarizə getmişdir. Hafızın qəzəllərində də görürük ki, ağıl o qədər də güclü qüvvəyə malik deyil.

حديث از مطلب و می گو و راز دنیا کمتر جو  
[4, s. 30] که کس نگشود و نگشاید به حکمت این معما را

(Mütərib və meydən hədis de, dünyanın sırrını az axtar!  
Ki, heç kəs hikmətlə bu müəmmənə açmayıb, açmayacaq)

[4, s. 43] ما را به منع عقل مترسان و می بیار کان شحنه در و لايت ما هیج کاره نیست

(Bizi ağılı itirməklə qorxutma və mey gətir,  
Ki o darğanın bizim vilayətdə işi yoxdur)

Hafız Şirazinin qəzəllərindəki mənalardan danışarkən onun yüksək şairlik istedadına

malik olmasını da unutmaq olmaz. Bu fikrin sübuta ehtiyacı olmasa da, yuxarıda çəkdiyimiz misallar bunu bir daha aydınlaşdırır. Həqiqətən onun qəzəllərindəki bədii təsvir vasitələri oxucunu heyrətləndirir.

Klassik Şərq filoloqlarının nəzərində Quran yalnız ilahi kəlam deyildir, həm də bədii kamillyiin ən yüksək nümunəsi idi. Təbii ki, bütün şairlər bu yüksək nümunəyə can atırdılar və “söz ecazi”na nail olmağa çalışırdılar. Bu istiqamətdə ən böyük uğurlara yetişən şair, şübhəsiz, Hafız olmuşdur. Təsadüfi deyil ki, sonralar o, “Lisanül-qeyb”, yəni “Qeybin dili” ləqəbini qazanmışdır.

Hafız dilinin bu xüsusiyyəti üzərində çoxsaylı araşdırmalar aparılmışdır. Lakin fikrimcə, bu məsələyə ən düzgün baxış fransız şərqşünası J.Lazara məxsusdur. O, klassik farsdilli poeziyanın dilini üç səviyyəyə ayırır. Birinci səviyyədə hər şey öz həqiqi mənasında işlənir. İkinci səviyyə mistik poeziyanın şərti dilidir ki, burada rəmzlər üstünlük təşkil edir. Üçüncü səviyyə isə bu iki səviyyənin qarışaraq həqiqi və məcazi məna hüdudlarının itdiyi bir dildir ki, burada rezonans doğuran sözlər aparıcı rol oynayır. Hafızın dili məhz üçüncü səviyyəli dildir. Odur ki, Hafızın qəzəlləri şəraitə və oxuyan şəxsin istəyinə uyğun olaraq, hər cür yozuma imkan verir. Elə bunun nəticəsində Hafız divanı həm də fal açmaq vasitəsinə çevrilib ki, bu da dünya ədəbiyyatında analoqu olmayan bir hadisədir.

Hafız ilk növbədə qəzəli keyfiyyətcə misilsiz bir səviyyəyə qaldırmış sənətkardır. Onun yaradıcılığında o vaxtadək mövcud olan “aşıqanə” və “arifanə” qəzəl tipləri bir-birinə qarışdı və qəzəlin mövzu dairəsi xeyli genişləndi. Lakin qəzəl təkcə məzmun baxımından deyil, formal baxımdan da yeniləşdi. Hafızın qəzəllərində beytlərin müstəqilləşməsi prosesi başa çatdı və onlar tam dezinteqrasiya halına gəldilər. Elə buna görə də Hafızın divanı milyonlar üçün təkcə düşüncə və estetik həzz mənbəyi deyil, həm də ümid mənbəyidir. Onun müqəddəs kitablarla bənzər bir status qazanmasını şərtləndirən əsas amil də elə budur.

Aparılan təhlil nəticəsində, Hafızın qəzəllərində işlənən “arif” kəlməsinin irfani mənasını belə formalaşdırmaq olar: “Hər hansı bir çətinliklər qarşısında heç nədən qorxmadan yalnızca öz məqsədinə doğru irəliləmək”. Arif yalnız ayrılıqdan nalə çəkir. Aşıq ayrılıq dərdindən başqa hər əzab-əziyyətə dözür. Hafızın Quranı əzbər bilməsi Allahın varlığını daha da dərindən idrak etməsinə əsas vermişdir. Quranı əzbər bilmək onun həm şairliyinə, həm də arif-aşıqliyinə böyük təsir etmişdir. Quranın möcüzəliyi onun təkcə zahirində deyil, həm də batinindədir. Hamiya da məlumdur ki, Quran ən incə fəsahət və bəlağət gözəlliliklərinə malikdir.

## ƏDƏBİYYAT

1. Zərrinkub Ə. Ba karvane-holle. Tehran, 1374, 246 s.
2. Cami Ə. Nəfəhatül-üns. Tehran, 1336, 368 s.
3. Divane-Hafez. Tehran, 1999, 932 s.
4. Farsca-Azərbaycanca lüğət / Tərtib edən Nəyyərzaman Səqəfi (Hatəmi). Tehran: Naşir, 1999, 1108 s.
5. Moin M. Hafeze-şirinsoxən, Tehran, 1370 celd-e yekkom və dovvom, 966 s.
6. Səccadi Z. Məbaniye-erfan və təsavvof. Tehran, 1372, 840 s.

*Naxçıvan Dövlət Universiteti  
E-mail: zeyneb\_mammadova@mail.ru*

**Zeynab Mammadova**

## ANALYSIS OF SOME SUFI TERMS IN HAFIZ SHIRAZI'S GHAZALS

The language of classical Persian poetry divides into three levels. At the first level, everything is processed in its true sense. The second level is the conventional language of mystical poetry, where symbols predominate. Finally, the third level is a language in which these two levels are mixed, and the boundaries of real and figurative meaning are lost, where resonant words play a leading role. Hafiz's language is the third-level language. Hafiz Shirazi, a poet who conquered the highest peaks in terms of depth of meaning and beauty of expression, was a famous poet and a great sage. Hafiz Shirazi is known not only for his high poetic talent but also for his intelligence. However, sometimes some people doubt his wisdom. Nevertheless, it is not right to blame them because wise poets' use of more symbols and sub-text gave reason to think so.

**Keywords:** *Hafiz, gazelle, sufism, sage, term, sufi.*

**Зейнаб Мамедова**

## АНАЛИЗ НЕКОТОРЫХ СУФИЙСКИХ ТЕРМИНОВ В ГАЗЕЛЯХ ХАФИЗА ШИРАЗИ

Язык классической персидской поэзии можно разделить на три уровня. На первом уровне все обрабатывается в истинном смысле слова. Второй уровень – условный язык мистической поэзии, где преобладают символы. Третий уровень – это язык, в котором эти два уровня смешаны, и границы реального и переносного значения теряются, где резонансные слова играют ведущую роль. Язык Хафиза – это язык третьего уровня. Хафиз Ширази, поэт, покоривший высочайшие вершины глубины смысла и красоты выражения, был не только известным поэтом, но и великим мудрецом. Хафиз Ширази известен не только своим высоким поэтическим талантом, но и своим умом. Но иногда встречаются те, кто сомневается в его мудрости. Их нельзя осуждать. Потому что использование мудрыми поэтами большего количества символов и подтекста дало повод такому суждению.

**Ключевые слова:** *Хафиз, газель, суфизм, мудрец, термин, суфий.*

*(AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu tərəfindən təqdim edilmişdir)*

**Daxil olunma: İlkin variant 11.03.2021  
Son variant 22.04.2021**